

## HAMLET İSAXANLI "YANLIŞDIR" DEDİ

2017-ci il mayın 3-də "Şərq" qəzeti internet səhifəsində "Hamlet İsaxanlı "yanlışdır" dedi" başlıqlı məqalə yayımlanmışdır. Məqalədə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ali təhsil məmənələrinə xarici dil tədrisindəki qüsurların səbəblərini izah edir. Məqaləni oxucularımıza təqdim edirik.

"Xarici dilin öyrədilməsində grammatika yox, ünsiyət ön plana çıxmalıdır. Bizdə enənə belə olub ki, daha çox dilin qrammatikasını öyrəsinlər. Ona görə də, uşaqlar xaricə gedəndə və danışmaq lazımlı gələndə problemlərlə üzleşirlər"

Təhsil Nazirliyinin illik hesabatında çıxış edən nazir Mikayıl Cabbarov bəzi dərsliklərdə deyişiklik ediləcəyini bildirib. Belə ki, ilk dəfə olaraq xarici dil tədrisində istifadə olunan dərsliklərin beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanması nəzərdə tutulur.

Nazir, təhsilin məzmununun tekmilləşdirilməsi məqsədile xarici dillərin tədrisi üzrə bir sıra layihələrin hazırlanğı qeyd edib. M. Cabbarov, həmçinin, bu cür pilot layihələrin bir çox fənn dərsliklərində də tətbiq ediləcəyini bildirib.

Beynəlxalq mütəxəssislərin xarici dil dərsliklərinin hazırlanmasında iştirakını müsbət qiymətləndirən Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bu gün xarici dilin öyrədilməsi ilə bağlı proqressiv metodlar olduğunu deyib. Professorun sözlerinə görə, ölkəmizdə olan orta və ali məktəblərdə xarici dilin öyrədilməsini daha çox qrammatika ilə əlaqələndirirlər. Lakin bu, yanlış yanaşmadır: "Milli dərsliklərimizdə ölkə ilə bağlı bir sıra ideoloji məsələlər olur. Hansı ki, xarici mütəxəssisler onu başqa cür başa düşürlər.

Dünya bu sahada çox inkişaf edib. Təbii ki, böyük təcrübəsi olan beynəlxalq mütəxəssislər var. Onlar dərsliklərin hazırlanması ilə bağlı bir söz deyə bilərlər.

Kimsə ərəb dili öyrənir, 4 il ali məktəbdə oxuyur, universiteti bitirəndən sonra dili yaxşı bilmir. Lakin qrammatika ilə bağlı yetərinçə anlay-

şı var. Məqsəd qrammatika öyrətmək deyil. Dilin öyrədilməsi ilə qrammatikanın öyrədilməsi fəqli şeylərdir. Qrammatikanı o adam öyrənir ki, o, ərəb dili üzrə mütəxəssis olur. Ərəb dili mütəxəssisi olan adama bir az da qrammatika öyrənilir ki, o başa düşsün. Bir də var ki, bu adam ərəb dilində danışmalı, oxumalı və yazmalı. Məhz buna görə də dərsliklər dediyimiz prinsiplərə, işin fəlsəfəsinə görə tartib olunur".

Professorun sözlərinə görə, xarici dilin öyrədilməsində interaktiv metodlardan istifadə etmək lazımdır. Yəni, qrammatika yox, ünsiyət ön plana çıxmalıdır:

"Bizdə enənə belə olub ki, daha çox dilin qrammatikasını öyrətsinlər. Ona görə də, uşaqlar xaricə gedəndə və danışmaq lazımlı gələndə problemlərlə üzleşirlər. Məsələn, uşaq doğma dilini öyrənərkən valideynləri, qardaş və bacısı ilə ünsiyətdə olur. Düzgün şəkildə dil öyrənmək də bu formada olmalıdır.

Bu problemlərlə çox üzleşmişəm. Xəzər Universitetini təsis edəndə xarici dili öyrətməklə bağlı təcrübəm var idi. Mən dərslerin adını - "reading", "writing", "speaking" kimi, yəni "oxumaq", "yazmaq" və "danışmaq" formasında olmasına təklif edirdim. Amma razılışmaq istəmirdilər, bildirdilər ki, adlar fonetika, qrammatika və morfologiya kimi olmalıdır. Çünki müslümələr özleri o cür öyrəniblər və şagirdlərə, tələbələrə də cələ öyrədə bilirlər. Ona görə məcbur olduğum ki, ovaxtılı müslümələrin hamısı xaricə təlimə göndərilsin və xaricdən mütəxəssis cəlb edilsin. Xarici dillerin tədrisində beynəlxalq mütəxəssislərin təcrübəsinə öyrənmək və onları tətbiq etmək olduqca lazımlı bir addımdır".

**Yegane Bayramova**

[http://www.sherg.az/site/id-30480/Hamlet\\_Isaxanli\\_"yanlisdir"\\_dedi](http://www.sherg.az/site/id-30480/Hamlet_Isaxanli_"yanlisdir"_dedi)